

**Azərbaycan Respublikasının Auditorlar Palatası**  
**sədrinin 2018-ci il 16 oktyabr tarixli 1/72 nömrəli**  
**sərəncamı ilə təsdiq edilmişdir**

**2018-ci ilin oktyabr-dekabr aylarında Auditorlar Palatasının Şurasında müzakirəyə çıxarılaçaq məsələlərin hazırlanması və təqdim olunması qrafiki**

| <b>Sıra №-si</b> | <b>Müzakirə olunacaq işin adı</b>  | <b>Məsul şəxs</b> | <b>Təqdim olunma müddəti</b> | <b>Şurada müzakirə vaxtı</b> | <b>Əlavə qeydlər</b> |
|------------------|--|-------------------|------------------------------|------------------------------|----------------------|
| 1.               | Auditin keyfiyyətinə ictimai nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi barədə   | N.Talıbov         | Təqdim olunub                | 31 oktyabr, 2018             |                      |
| 2.               | Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2018-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarla dair icmal-təhlilin və tövsiyələrin hazırlanması barədə                              | R.Cəfərli         | Təqdim olunub                | 31 oktyabr, 2018             |                      |
| 3.               | Azərbaycanda auditor xidməti bazarının təhlilinə dair  | S.Gülməmmədov     | Təqdim olunub                | 31 oktyabr, 2018             |                      |
| 4.               | 2017-ci il üzrə göstərilmiş auditor xidmətinin həcmi və orta müqavilə məbləği aşağı olan auditor təşkilatları və sərbəst auditorların fəaliyyətlərinin araşdırılmasının nəticəsi barədə hesabatla dair | E.İbrahimov       | 23 oktyabr, 2018             | 31 oktyabr, 2018             |                      |
| 5.               | Müflisləşmə mərhələsində olan müəssisələrin auditi üzrə metodik göstərişin hazırlanması barədə   | E.İbrahimov       | 26 oktyabr, 2018             | 13 noyabr, 2018              |                      |
| 6.               | Auditor təşkilatlarında PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin effektivliyinin müəyyən edilməsi üzrə metodik vəsaitin hazırlanması barədə  | M.Abbasov         | 19 oktyabr, 2018             | 13 noyabr, 2018              |                      |

|     |   |                         |                 |                 |  |
|-----|---|-------------------------|-----------------|-----------------|--|
| 7.  | Nümunəvi firmadaxili audit standartlarının hazırlanması barədə  | N.Talıbov               | Təqdim olunub   | 13 noyabr, 2018 |  |
| 8.  | 2019-cu il üçün Auditorlar Palatasının iş planının hazırlanması barədə  | Q.Bayramov              | 10 noyabr, 2018 | 27 noyabr, 2018 |  |
| 9.  | İdxal-ixrac əməliyyatlarının auditi üzrə metodik vəsaitin hazırlanması barədə   | A.Cəfərov               | Təqdim olunub   | 27 noyabr, 2018 |  |
| 10. | Beynəlxalq audit standartlarının 2017-ci il versiyasının II cildinin nəşri barədə   | N.Talıbov               | 19 noyabr, 2018 | 27 noyabr, 2018 |  |
| 11. | Dələduzluq risklərinin qiymətləndirilməsi üzrə metodik vəsaitin hazırlanması barədə   | Ü.Fətiyev               | 01 dekabr, 2018 | 11 dekabr, 2018 |  |
| 12. | Azərbaycanda auditor xidmətinin müasir vəziyyəti və inkişaf istiqamətləri keçirilmiş sosioloji sorğu barədə   | S.Gülməmmədov           | 03 dekabr, 2018 | 11 dekabr, 2018 |  |
| 13. | Auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (icazənin) müddəti başa çatmış auditorların auditor adı almaq üçün imtahanlarda iştirakı barədə   | S.Gülməmmədov           | 03 dekabr, 2018 | 11 dekabr, 2018 |  |
| 14. | 2019-cu il üçün Auditorlar Palatasının iş planının hazırlanması barədə  | Q.Bayramov              | 10 noyabr, 2018 | 11 dekabr, 2018 |  |
| 15. | Palatanın struktur bölmələrinin və Palatanın Şurası yanında komitələrin işlərinin monitorinqi və müzakirəsi barədə  | Yoxlamaya məsul şəxslər | 01 dekabr, 2018 | 11 dekabr, 2018 |  |
| 16. | IFAC-ın 1 №-li Üzvlüyə dair Öhdəlik Tələblərinə (SMO) müvafiq olaraq təsdiq edilmiş plana əsasən auditor xidmətinin keyfiyyətinə kənar nəzarətin aparılması və onun nəticələrinə dair icmalın hazırlanması barədə | Y.Namazəliyev           | 21 dekabr, 2018 | 25 dekabr, 2018 |  |